

Ahilik: sosio-kultural cərəyan

Natali Öskor

AMEA Fölklor İnstitutunun məzədi
filologiya üzrə fəlsəfə doktoru
e-mail: qaracantali@live.com

Acar sözlər: Azərbaycan, Anadolu, ahilik, Ahi Əvrəm, sufi, sənətkar, təşkilat

"Ahî" sözünün arapçadan tərcüməsi "qardaşım" deməkdir. Tarixən bu sözün məzəci manası daha çox nəzərə alınmış və "igid", "comərd" mənasında istifadə olunmuşdur. Bundan başqa, "Divanı-lügüt-it-türk"da "akı" sözü "əliaçiq, comərd, səxavatlı insan" mənasında istifadə olunur (15, s.154).

Ahilik tarixinə qısa nəzarət salsaq, ziddiyətli məlumatlarla qarşılaşacaq. Bəzi tarixçi və folklorçulara görə, ahilik asıl adı Şeyx Mahmud al-Xoyi olan Ahi Əvrəm (1169-1262) əlaqədardır. Bəzilərinə görə isə, bu cərəyanın yaş daşı qadimlər gedib çıxır. Məşhur şərqsünas və tarixçi Aqafangel Krimski ahiliyi Türkiyənə mənşəli sosial həmrəylilik və nəzarət hərəkatı olaraq xarakterizə etmiş, cərəyanın XII əsrə Türküstəndən Azərbaycana və oradan da Anadoluya yayıldığı bildirmişdir.

XII-XIII əsrlərdə Gəncədə, Xoyda, Xuvaydayda və Təbrizdə yaşayan Azərbaycan Türklerindən arasında ahilik geniş yayılmışdır. Ahi Əvrəm da əslən Xoyludur. Onun babalarının XI əsrə İranə gəlmis türkmənlərdən olduğu məlumdur. Ahi Əvrəm 1207-ci ildə Qeyşəriyyə şəhərinə gedərək orada dabbəğxana açmış və o dövrdə monqol istilasından qarşış burada sığınacaq tapmış tacir, əsnaf və sənətkarların da istirakı ilə Anadoluda ahiliyin əsasını qoymuşdur.

Bu məqalədə ahilik səsio-mədəni, iqtisadi təşkilat olaraq təhlil ediləcək, onun əzəmət sıxlığı və suflıya meyli edən məqamlarına toxunulacaqdır. Bundan başqa, ahiliyin tarixi inkişafı və öhdəsinə göttürdüyü vəzifələr haqqında məlumat veriləcəkdir.

Islam dininin geniş coğrafiyalara yayıldığı VII-VIII əsrlərdən etibarən yeni dini, səsio-mədəni təşkilatlar qurulmağa başladı. İgidlik, adəlat, mərədlik kimi xüsusiyyətləri öz fəaliyyətində eks etdirən qurumlarından biri Fütüvvət cərəyanı idi. Fütüvvət cərəyanı islamın varlığındı ilk əsrlərdən başlayaraq Suriya, İraq, İran, Azərbaycan, Türküstən, Əndəlüs, Şimali Afrika, Misir və s. bölgələrdə geniş yayılmış, əhalinin mənəvi dəyərləri ilə səsənşiyindən böyük şöhrət qazanmışdır.

Türklər islamı qəbul etdikdən sonra türk soyuna məxsus olan qəhrəmanlıqla, əgidiqlikla birləşmiş islam əxlaqi yeni cərəyan və axınlarının yaranmasına səbab olurdu. Bu cərəyanların an məşhuru Fütüvvət cərəyanının davamı mahiyyətindən ahilik idi.

Bu dövrdə türklərin Anadoluya gəlməsi ilə oturaq şəhər hayatında müxtəlif peşə və sənətkarın inkişaf etdi. Ortaq bazar və gəlir dairəsinin təsiri ilə şəhər tacirləri və sənətkarları ümumi bir təşkilat ətrafında cəmlənmüşdilər. Yeni formalşamışa qəbul olunan təşkilat inkişaf prosesində Orta Asiyadan Balkanlara qədər geniş bir coğrafiyada və əsasən türklər arasında yayılmışdır.


Ahilik dövrünün səsio-mədəni həqiqətlərinəndən doğulmuş, qədim türklərdə olan alplıq, ərənlilik ananısının islam əxlağı ilə sintezindən meydana çıxmış, ideya olaraq tasavvufa bağlı və əxlaqi adamlarla əhəmiyyət verən bir təşkilat idi. Onun yayıldığı cəmiyyətlərdə iqtisadi, sosial, hərbi, mədəni və s. funksiyalar yerinə yetirənləri, peşə adamlarını və sənətkarları öz ətrafında toplayan böyük bir qurum idi. Bu ideolojiyanın təməlindən islamizm, sosial bərabərlik, sosial adətlə dayanır.

Ahilik tarixinə qısa olaraq nəzər salıqda, bir sıra ziddiyətlərlə dolu məlumatlara rast gəlinir. Bəzi tarixçilərə görə, "ahî" sözü əsl adı Şeyx Mahmud Nasreddin bin Əhməd al-Xoyi (1169-1262) olan Ahi Əvrəmə əlaqədardır. Bəzilərinə görə isə, bu qurumun tarixi daha qadimlər gedib çıxır. Məşhur şərqsünas və tarixçi Aqafangel Krimski ahiliyi Türküstən mənşəli bir sosial həmrəylilik və

nəzarət cərəyanı olaraq dəyərləndirmiş, təşkilatlanmanın XII əsrənən Türküstəndən Azərbaycana və oradan da Anadoluya keçdiyini bildirmişdir (22, s.243). XI əsrin yazılı abidələrindən biri olan "Qabusnamə"da ahi cavanmordlorın davranışları rına ayrıca bir bölüm hər olunmuşdur (16, s.139-161).

XIII əsrənən başlayaraq Anadoludan Orta Şərqi və Qafqaza qədər geniş bir coğrafiyada yayılan ahiyyin müttəxəssisləri görə, illi birlilikləri X-XI əsrlərdə Orta Asiyada qurulmuşdur. XI əsr kimi erkən bir dövrda dahi Urmıyalı Ahi Fərəc, Ahi Əminəddin Mahmud ibn Yusuf Qacar və bir çox digər ahilər haqqında məlumat alınıq. XII əsrənən yaşamış Təbriz üləməsi, mürsidi olmuş Sadəddin Mahmud Əbü'l-qasim oğlu Təbrizi da ahi idi. XII-XIII əsrlərdə Azərbaycanın Gəncədə, Xoyda, Xuvayda və Təbrizdə də ahiliyyən geniş yayılmışdır.

Ahiliyyin bir təşkilat mahiyyətiində ortaya çıxmadığı daha erkən dövrlərdə Yaxın və Orta Şərqdə, o cümlədən Azərbaycanın bəzi böyük şəhərlərində sənətkar birliliklərinin olduğu haqqında məlumatlar vardır. Fikrimizcə, iqtisadi mahiyyət kosb etmiş bu sənətkar birliliklərinin ahiyyin formalasmasında ciddi təsiri və əhəmiyyəti olmuşdur. IX əsrənən başlayaraq Azərbaycanın bəzi böyük şəhərlərində də əsnaf və sənətkar "qardaşlıqları"nın (birliklərinin) təşkilatlanaraq fəaliyyət göstərdiyi tarixi bir həqiqətdir.



Bu fikrimizin an mühüm sübutlarından biri də orta əsr Azərbaycan şəhərlərində "sənətkar qardaşlıqları"na aid olan zərgərlər, dərzilər, cörükçilər, rəngsazlar, silahsازlar, dabbaglar, qəssablər, papaqçular, dulusçular, sərraclar, sandıqlıçilar, misqarlar, dəmircilər, nalbandlar və s. bazarların olması, bənətlərin hər hansı biri ilə maşğul olmaq istəyən sənətkarın mütləq o "sənətkar qardaşlıqları"na daxil olmasına vacibliydi.

Ahili dini, sosio-siyasi xüsusiyyəti ilə barəbər, əsnaf və peşə sahibi olan insanları bir ideya ətrafına toplayaraq mükəmmal bir təşkilat quruluşuna malik məşhur quruma cevirləməyi bacarırmışdır (7, s.151-152).

"Asiyadan gələn sənətkar və tacir türklərin yerli tacir və sənətkarlar qarışında durus gətirmələri, onları yarıya bilmələri ancaq aralarında bir təşkilat quraraq həmçəlik qurmaları, bu yolda yaxşı, sağlam və standart məhsul hazırlayıb satmaları ilə mümkündür" (5, s. 59).

"Ahi Əvrən" adı ilə maşhur olan şəxs Şeyx Nasreddin Mahmud bin Əhməd əl-Xoyidir. Ahi Əvrən 1169-cu ildə Cənubi Azərbaycanın Xoy şəhərində anadan olmuşdur. Onun babalarının XI əsrənən İranın galıñış türkənlərindən olduğunu bildirir. Təhsil almaq üçün Xorasana getmiş və Fəxreddin Razidən din, kolam darsları almışdır. Fəxreddin Razinin böyük kolam alımı olmasından, Şeyx Nasreddin Mahmudun ondan təsəvvüfi elmləri öyrənməsi haqqında fikirlər də mövcuddur. Mükömməl təsəvvüfi tohsilini isə Xorasan və Maveraünnəhrda Yassavi dərvishlərindən almışdır. Şeyx Nasreddin Mahmud Həcc ziyarəti zamanı Şeyx Əvhədüddin Kirmanı ilə tanış olaraq, onun müridi olmuşdur. Ahi Əvrən Kirmanının qızı Fatma ilə evlənərək ailə bağları ilə də şeyxinə bağlanmışdır. Uzun illər təhsil və təlim alırdıqdan

sonra Ahi Əvrən, Şeyx Kirmanı ilə birlikdə Abbas xalifəsi Naser Lidinullah tərəfindən Anadoluya ahiliyyə təşkilatını qurmaq üçün göndərilmişdir.

Ahi Əvrən 207-ci ildə Qeyşəriyyəyə gələrək dabbağxana açmış və o dövrədə Azərbaycandan monqol istilisindən qaçaraq buraya galmış tacir, əsnaf və sənətkarlarla də istirak ilə Anadoluda ahiliyyin əsasını qoymuşdur.


Qısa müddətdə Anadoluda çox böyük şöhrət qazanan Mahmud əl-Xoyi burada əsnafları, sənətkarları, tacirləri toplamış, onlara xüsusi talimlər verərək ahi təşkilatını qurmuş və cavanməndlərə dair məlumatları yaymağa başlamışdır. Anadoluda ahiliyyə onu özürlərinə seyxi kimi qəbul edərək, ona "Ahi Əvrən" adını vermişdir. Şeyxi ya qaymatası Şeyx Kirmanının vəfatından sonra Qeyşəriyyədə qısa bir müddət yaşadıqdan sonra Mahmud əl-Xoyi avval Konyaya, daha sonra isə Qırşəhirdə getmişdir. O, burada ahiliyyə nəzəri və praktik təməllərin elmi cəhətdən hazırlanmış və bu haqda bir çox dəyərli əsrlər yazmışdır: "Mətalıül-imār", "Mənəhüci seyfi", "Tabṣiratü'l-mübtodi və təzkiratü'l-münħaci", "Yəzdləni-śināħi", "Müridü'l-kifaya", "Ağazu-ānam", "Mədhî-fakru zəmîni-dünya", "Risaley-i-ərz", "Mukatibat bayne Sadruddin Konavı", "Cihadnamə", "Lətāfi hikmət", "Mürsüdü'l-kifaya", "Torçumei əlvahi imadi", "Ət-təvəcüħūl-ətəmm" və s. b. əsərlərdəndir.

Şeyx Nasreddin monqol işğalına qarşı hərbçi və siyasi mübarizə aparmışdır. Belə ki, 93 yaşında onun böyük nüfuzundan qorxan monqolların israrlı tələblərini redd etdə bilməyan əmir Nurəddin Caca tərəfindən 1262-ci ildə Qırşəhirdə edam edilmişdir. Lakin Ahi Əvrən'in qurduğu bu təşkilatın fəaliyyəti bir neçə əsr Ortə Şərqdə, Anadoluda və Azərbaycanda davam etmişdir.

Ahi Əvrən əsasında "Ey ahi qardaşım! Alış-veriş elmini bilməyən haram loxmadan xilas ola bilməz. Haram loxma yeyən isə ibadətlərinin savabını tapa bilməz. Zəhməti həmişə boşa gedər. Sonunda böyük azabə tutular və peşənən olar" (23) deyirmiş. O, getdiyi hər yerdə bütün əsnafı bir aya toplayaraq çıxışları, nəsihətlərlə halal, doğru tərəfdarı olduğunu nümayiş etdirmişdir.

Ahi təşkilatı fəaliyyətə başladıqda ilk illardan sadəcə dabbağları, sərraclar və çökəmcələri öz ətrafında birləşdirirdi. Sonrakı dövrlərdə ahiliyyə sərətə inkişaf edərək bütün əsnafı əhatə etdən sonra və iqtisadi təşkilatı qeyrilişmişdir. Zamanla iqtisadi və coğrafi mövqeyini gücləndirən ahilər ayrı-ayrı əsnəf sahələri olaraq təşkilatlaşmışdır. Peşələr görə birliliklər yaradaraq, bağlı olduları birləşdirən zəvviyyələrini qurdurlar. Ahiliyyə hər peşənin öz piri vardi. Bu zəvviyyələr Böyük Məclis vasitəsi ilə əlaqalandırıldı. Anadoludakı bütün peşə birlilikləri-zəvviyyələri Qırşəhirdə yerləşən Ahi Əvrən zəvviyyəsinə bağlı idi. Ahi Əvrəninin xalifəsi bütün zəvviyyələrə bağlı ahilərin piri olaraq qəbul edildi. Peşə qollarına görə ayrılan ahi birliliklərinin hər birinin öz zəvviyyəsi inşa edildi. Zəvviyyələrin tikintisində tacirlərin, qonaqların bütün ehtiyaclarının ödənilməsi nəzardə tutulurdu.

O dövrdə Anadoludakı şəhərlərinin ortaç cəhətlərini də nəzərə alsaq, hər peşə sahibinin özündən aid bir bazara onun olduğunu söylemək mümkündür. O əsnafın işinə cavabdeh olan idarə komitəsi və zəvviyyə başçısının da isə yeri bazar daxilində yerləşirdi. Müşayyən peşə bazarı ilə yanaşı, burada ehtiyaçı duyuların digər peşələrin sahiblərinin də dükənləri oli bilordi. Məsələn: cörəkçi, bərbər, nalband kimi peşə sahibləri hər hansı bir zəvviyyə daxilində dükən aça bilərdilər.



Hər peşə qolunun özünəməxsüs bir sancığı və ələmdarı vardır. Ümumi olaraq bu sancaq yaşıł atlaşdan olur, üzərinə ayərlər yazılırdı. Qırımızı-ag rəngli ipək parçanın ucunda o əsnafın əlaməti, emblemi olurdu. Məsələn, nəlbəndlərin emblemi bir gümüş nəl, çəkəçilərin emblemi isə bir cüt qundura (dikdəban ayaqqabı) idi (12, s.102).

Ahililik təşkilatına daxil olmaq və daha yüksək mərtəbəyə qalmaq üçün müyyən mərhələlərdən keçmək lazımdı. Bu mərasimlərdə ahiliklə bağlı qayda və tolimatlar geniş yer verilirdi. Qaydalarla görə təşkilata qəbul iki mərhələ üzrə aparılırdu. İlk mərhələdə birləşə daxil olmaq istəyən əsnaf müvafiq ahi birliyinə müraciət etməli idi. Bu zaman müraciət edən adam "igid" və ya sufişlər deyildiyi kimi, "talib" adlanırdı. İkinci mərhələdən itibarət ahiyinin prinsiplərinə uyğun xüsusiyətlərin olub-olmadığı ciddi olaraq araşdırılırdu. Müraciətinə müsbət cavab verilən namizədlər üçün mərasim həyata keçirilirdi. Mərasimdən əvvəl həmin namizədən tarəf edilir, sonra isə ona xırqa və şalvar geydirilir, belinə qurşaq (zünnar) bağlanır. Mərasimdən sonra halva bışırılır və onu səhərlərdəki əsnaflara paylanılır. Bu həmin namizədin ahi olduğunu edən edilmişdi. Talib (namizəd), nim-tariy (yola daxil olan), sahib-tariy (yol sahibi) mərhələlərindən keçnəli idi (1, s.248).

Ahiyili qəbul və peşə pillələri ilə daha yüksək mövgələrə kecidilə bağlı olan mərasimlərdə maraqlı məsələlərdən biri də taliblərin işləşməsi və seyx qarşısında durusları ilə bağlıdır. Hərəkət zamanı avval sağ ayaq atılır, sonra sol ayaq onun yanına gətilir və sağ ayağın baş barmağı sol ayağın baş barmağının üzərinə qoyulurdu. Əllər isə yənə sağ əl üstüdə qalacaq vaziyətdə və barmaqlar düz tutularaq sinədə çapraz şəkildə qoyulurdu. Bu duruş "niyaz durusu" adlandırılır. Bu vaziyətdə durus sonradan ahi'lərin bütün mərasimlərində həyata keçirilməye başladı. Eyni zamanda bəktəsilik və mövləvilikdə də bu durus forması yayıldı.

Ahi birlikləri iqtişadi cəhətdən sərbəst idilər, onlar bündə və sandıq malik təşkilatlar idilər. Bu sandıqdan zaviyyələrdə işləyənlər, müyyəyan işləri yerinə yetirən xidmətlərə, sofradə olan tacirlərin, əsnafların ailələrinə maaş ödənilirdi. Ahi əsnaf birlikləri, müasir terminlə desək, yaşlılıq təqəüdü, yetim və dul maaşı verən, şəhərşəmə, yolsalma, ev tamiri, su çəkilməsi kimi bələdiyyə xidmətləri həyata keçirən, bundan başqa, müasir bankların vəzifələrini də icra edən, müyyəyan büdcəyə malik qurum ididi. Xeyriyyəçilik və sosial təminat mənbəyi olan bündə ilə maddi vaziyəti yaxşı olmayan əsnafə, sıkəst və xəstələrə kömək edilirdi. Bütün bu xərclərdən sonra qalan pul əsnafə kredit olaraq verilirdi.

Ahiların geniş tasvirini verən səyyahlar onların fiziki cəhətdən güclü olduğunu, kamərlərində uzun xəncar daşıqlarını yazardılar. Mərakeşli səyyah İbn Battuta "Şəfərnəmə"sində ahilar haqqında məlumat verir: "Onlar bütün Türkman və Rum vilayətlərində, hər kənddə və hər şəhərdə yaşayırlar. Və dünyada qoriblər onlar qədar samimi yanaşan, acları doyurmaj üçün onlar qədr çalışın, möhtəcların dərdində onlar qədr qalan, zəhmələrin əlliəni kəsən adamlar tapmaq mümkün deyil. Gənclər, subaylar və yalnız adamlar arasından öz namizədlərini seçən insanlara "ahilar" deyilir" (13, 204; 312). Ahiların özəl musiqisi, geyimləri və silahları vardı. Gənc ahilar tünd göy şalvar, yaşlı kamər geyinər və xəncar qurşanardılar.



"Ahilik islam inancı ilə türk adət-ənənələrini bir vəhdət halında özündə əks etdirən düşnəcə sistemidir. Bu düşnəcə sistemində insan amili markazdır; hər şey onun dünya, axırət xoşbaxlıyi üçün düşünülmüşdür. Həc bi sey" "əşrif-məlxüqat" qəbul edilən insanın daha çox dəyər verilə bilmez. Bu anlayış ahiliyin bütün fəaliyyət istiqamətlərindən hakim olınan ünsürdür" (9, s. 17).

Ahilik təşkilatının konstitusiyası səviyyəsində əxlaq qaydaları hazırlanmışdı. Sosial hayatı, cəmiyyətdə tətbiq olunan, su içərkən, yemək yeyərkən, hamama gedərkən, alış-veriş edərkən və s. hallarda necə davranışın lazımlığı olduğunu bu qaydalarla tənzimləndirdi. Bu qaydaların ümumi sayı bəzi mənbələrdə 740 olaraq göstərilir. Ahiliyin yüksək səviyyələrinə çatılanlar bu qaydaların hamisini, yeni başlangıç bir ahinin isə bu qaydalardan on azı 124-nü bilməsi və tətbiq etməsi lazımdı.

Ahilar arasında sonət əxlaqına çox ciddi yanaşılmış, usta, qalqa, çıraq (şəyird) əlaqası davam etmişdir. Bu əlaqə monəvi bağırlarla bir-birinə bağlanmaqla idarə heyətinin nəzarətində davam edirdi. Ahi Baba vəkilləri yalnız ustanın deyil, qalqa və çıraqların da haqlarını qorumalı idi. "Öt sonin, sümüyü mənim" düşüncəsi ilə ustanın yanına verilən çıraq (şəyird) sonadə iralılıyır, zamanla qalqa və usta olurdu. Ahi təşkilatının ciddi nizam-intimizm içərisində idarə olunmasına nümunə olaraq qariba bir əsili göstərmək kişiyyətdir: çıraqların işlətdiyi cinayatlarda görə bəzən onun ustasına caza verilirdi.

Ahi Baba vəkilli ahiların dini lider vəzifəsini də öhdəsinə götürmüştü. Ahi əxlaqında işləmək, çalışmaq də bir ibadət forması idi. Onlar iş yerlərini ham də ibadət yerləri kimi qəbul edirdilər. Ahilikdə əsnafın işlətdiyi dükən və emalatxanalar zaviyyə, təkka, hətta məscid qədər müqaddəs idi. Halallıq və temizlik, comardılık və qənaat ahinin osas fəaliyyət prinsipi idi. Burada haqiqi qaya halal qazancındır. Hər sabab bazarda dükənlər açıldıqda zamanı bəri hamı üçün yüksək səslə dua edər, sonra dükənlər "Bismillah" ilə açılırlı. Hiyləli, keyfiyyətsiz iş görmək, ümumi nəzərdə təyin olunduğundan artıq pül almək, təqliqlik etmək cinayət hesab edilir, düzgün olmayan tarazi istifadə edənlər cazalandırılmalıdır. Sətişa keyfiyyətsiz mal çıxarıldığı müəyyən ediləndə, o təcili piştəxtadan yığılır, bu mali satan və istehsal edən şəxslər isə peşədən uzaqlaşdırılmalıdır.

Sölcülu dövründə Azərbaycanda və Anadoluda intibah dövrü yaşayan ahilər bu xanədanın dəstək və xoş rəftəri sayəsində böyük inkişaf yolu keçmişdilər.



Mülki əhalinin silahdaşına icazəsi olmadığı dövrlərdə belə, Səlcuqlu sultanları əhilər xəncər daşımış üçün icaza vermişdilər. Ahilər eyni zamanda Səlcuqlu dövründə sosial asayısi qorumaq üçün "Şurta" (mütəsir polis) təşkilatına kömək edirdilər. Bundan başqa, bù dövlətin qanunlarına görə, hökmədar ölkədə olmadığı zaman ahilər dövləti idarə edə bildirlər. "Ahı qüdrəti ölçüsündə galan-gedən xidmət edər, geyinidir, altına minik çəkər, davranışları, buyruqları eynilə bir hökmədən andırır" (13, s. 336).

Ahi insan ideali və insan xayəli suflerin "kamil insan" tipinə yaxındır. Ahinin yetişmişsi, peşəsi və dini təhsili camiiyyət üçün doğru, dürüst, halal yeyən, harama və vurmanın insanın yetişmişsi demək idi. Ahilər nafsinə təbiyə etməklə, özünü dərk etməklə elm, ağıl və iradə yolu ilə kamillaşdırıq məqsədlərinə çatacaqlarına inanırdılar. Bu əxlaq sistemi onları təsəvvufi inanclarla yaxınlaşdırır. Ahinin kamıl insan olmasına yeganə yolu doğruluq və etibar idi. Ibn Battuta bu davranışları öz güzərləri görüb təyin etməsinə belə yazır: "Mən dünyada onlardan daha gözəl davranışlı kimşə görmədim" (13, s. 133).

Qeyd: Yəzida memar Fəxrəddin Miralayın XVI əsər aid Təbriz məktəbi miniatur-larından seçmələrindən istifadə olunmuşdur.

Mənbələr:

1. Azərbaycan Sovet Ensiklopediyası. X cildə. IV c. Bakı: ASE Baş redaksiyası, 1980.
2. Babayev Y. Tariqət ədəbiyyatı: sufizm, hürufizm. Bakı: Nurlan, 2007.
3. Bayram M. Ahi Evren, Tasavvufi Düşüncənin Eşasları. Ankara: Türkiye Diyanet Vakfı Yayımları, 1995.
4. Bayram M. Tarihin İşığında Nasreddin Hoca ve Ahi Evren. İstanbul: Bayrak Matbaası, 2001.
5. Çəgətay N. Bir Türk Kurumu Olarak Ahilik. Ankara: Ankara Üniversitesi İF Yayınları, 1974.
6. Ebu Abdulla Muhammedibn Battuta Tancı. Ibn Battuta Seyahatnamesi (Çeviri: A.SaitAykut). C. Lİstanbul: KYK, 2004.
7. Əhməd Ə. XII-XV əsrlərdə Azərbaycanın mənəvi mədəniyyəti. Bakı: "Elm", 2012.
8. Ekinçi Y. Ahilik ve Meslek Eğitimi. Milli Eğitim Bakanlığı Yayınları. İstanbul, 1990.
9. Ekinçi Y. Ahilik. Ankara: Sistem Ofset, 1991.
10. Ferhat E. Ahilik ve Ahilik Kültürünin İktisadi Hayatımızdakı Anlam ve Önemi // II. Uluslararası Ahilik Kültürü Sempozyumu Bildirileri. Ankara: 1999.
11. Qacar Ç. Qədim və orta asırlar Azərbaycanın görkəmlisi şəxsiyyətləri. Bakı: "Nicat", 1997.
12. Gürata M. Unutulan Adetlerimiz ve Lönlər. Ankara: Tısa Matbaacılık, 1975.
13. İbn Battut'a Göre Anadolunun Sosyal-Kültürel ve İktisadi Hayati ile Ahilik. Ankara: Sistem Ofset, 1993.
14. Karasoy Y. Ahı Kelimesi ve Türk Kültüründə Ahilik // Türk İsttarı Araştırmaları Dergisi. 2003.
15. Kaşgarlı M. Divanı-Lügät-it-türk. Dörd cilddə, I cild /Tərcümə edən və naşra hazırlayan: Əşkar R. Bakı: Ozan, 2006.
16. Keykavus bin İskender. Kabusname (İlyasoğlu Mercimek Ahmed) II cilt. İstanbul: Tercüman.
17. Mehdi N. Ortaçağ Azərbaycan estetik mədəniyyəti. Bakı: 1986.
18. Nihat Ç., Rüştü Y. Evrənsel Değerler Aşşında Ahi Evrenin Didaktik Anlayışı ve Türk Meslek Eğitim Sisteminə Yansımları // I. Ahi Evren-i Veli ve Ahilik Araştırmaları Sempozyumu I. Kırşehir: 2005.
19. Soykut R. H. İnsanlık Bilimi: Ahilik. Ankara: 1980.
20. Tarım C. H. Tarihi Kürşəhr-Gülşəhr. İstanbul: Yeniçağ Matbaası, 1984.
21. Türkoğlu O. Türk Tarixinin Sosyoologisi. İstanbul: Hasret Yayınları, 1988.
22. Krymskiy A. E. Nizami i ego sovremenenniki: (K 840-letию Низами Гянджеви). Bakı: Elm, 1981
23. <http://az.wikipedia.org/wiki/%C6%8Fxil>

Naila Asker
PhD In Philology

Найля Аскер
доктор философии по филологии

Akhism: Socio-cultural organization

Key words: Azerbaijan, Anatolia, Akhism, Ahi Evren, Kayseri, tradesmen, craftsmen, organizations

Summary

The development of different professions and the arts in built city life with the impact of common market and income circle city traders, shopkeepers and craftsman began to unite around the general name - Ahi organization. Although the meaning of "Ahi" word is known as "bro" in Arabic, more metaphoric meanings of this word was considered as "valiant", "generous". If you put a brief overview of the history of Ahi we able to find full of contradictions information. According to some historians and folklorists Akhism begins with Ahi Evren which is the real name Sheikh Mahmud Hoi (1169-1262) and according to others the age of this organization is based on more ancients. Famous song scientists and historians AgafangelKrimski has been described Akhism as a social solidarity and control movement belonging to Turkestan origin and stated that this organization crossed from Turkestan to Azerbaijan and from there to Anatolia in XII century.

Akhism was very widespread among Azerbaijani Turks in Ganja and today's in the cities of Iran Azerbaijan as Hoi, Huway and Tabriz in XII-XIII centuries. AhiEvren is also originally from Hoi. His grandfathers also known as Turkmen which have come to Iran in XI century.Ahi Evren came to Kayseri and has opened a leather workshop in 1207 and with the participation of merchants, tradesman and craftsmen which fled from Azerbaijan by Mogul invasion founded Akhism in Anatolia.

In this article Akhism will be discussed as a socio-cultural and economic organization, politicized and floating aspects to the Sufism will be contacted. Also Akhism's history, development, and information about the undertaken tasks will be given.

Ключевые слова: Азербайджан, Анатолия, общество Ахи, Ахи Эвран, суфи, ремесленник, организация

Резюме

Слово «ахи» в переводе с арабского языка означает «брать мой». Но в большей степени это слово представлялось в переносном смысле и использовалось как «доблестный», «великодушный». Если сделать краткий экскурс в историю общества Ахи, то можно столкнуться с противоречивой информацией. По мнению некоторых историков и фольклористов, общество Ахи связано с Ахи Эвраном (1169-1262) (его настоящее имя Шейх Махмуд эль-Хой). Другие же считают, что данное течение своими корнями уходит в более далёкое прошлое. Известный востоковед и историк Анафангел Крымский характеризовал братство Ахи как общество социальной солидарности и контроля туркестанского происхождения, утверждал, что оно в XII веке стало распространяться из Туркестана в Азербайджан - и оттуда в Анатолию.

В XII-XIII веках движение Ахи широко было развито среди азербайджанских тюрков в Гяндже, Хое, Хувайре и Тебризе. Ахи Эвран также родом из Хоя. Известно, что его прародители-туркмены в XI веке прибыли в Иран. В 1207 году Ахи Эвран приехал в город Кырышир, где открыл кожевенную мастерскую и вместе с купцами и ремесленниками, которые бежали от монгольских захватчиков, заложил в Анатолии основы общества Ахи.

В статье анализируются социокультурные и экономические аспекты этого сообщества, затрагиваются некоторые моменты, связанные с политикой и суфизмом, приводятся сведения об его историческом развитии и взятых на себя обязательствах.

